

Hikmət Hacıyev: "Ermənilər reinteqrasiyaya deyil, separatizmə can atırlar"



"Laçın yolu açıqdır. Ancaq Azərbaycan hökuməti yüksəklerin Ermənistan'dan Laçın yolu ile deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir".

Adəlet.az xəber verir ki, bunti Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev "Politico" nəşrinə müsahibəsində bildirib. O, Ağdamın tarixin Qarabağı Azerbaycanın digər əraziləri ilə birbirlidirini qeyd edib, həmçinin bu yolu daha az xərc tələb etdiyini və daha rahat olduğunu bildirib.

"Ermənilər niye Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünkü onlar reinteqrasiyaya deyil, separatizmə can atırlar, irredentizm axtarırlar və Azərbaycan ərazilərində öz qeyri-qanunlu marionet rejimlərini saxlamış isteyirlər", - deyə H.Hacıyev vurğulayıb.

Hər kəs ədalətli olacaq



Qurucusu:
Adil Mirbaşiyev

ƏDALƏT

Ictimai-siyasi, hüquq qəzeti

**Qəzet 1990-cı ilin
iyulundan çıxır**

№ 32 (6025) 25 avqust 2023-cü il

Qiyməti 40 qəpik

Prezidentlər və xanımları Şuşada

Öten gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şövkət Mirziyayev və xanımı Ziraatxan Mirziyayeva Şuşa şəhərində səfər ediblər.

Adəlet.az xəber verir ki, dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisində, Azərbaycanın tanınmış şəxsiyyətləri Nətəvan, Bülbül və Üzeyir Hacıbəylinin işgal dövründən Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykellerinə baxıblar. Şuşanın Baş planı ilə tanışlaşdan sonra prezidentlər və xanımları Nətəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.



Rüstəm Hacıyev

Moskva PUA-ların hücumunu dəf edə biləcəkmi?..

Bax:seh-3

HAKİM'LƏR MURAD MUSAYEVDƏN NƏ İSTƏYİR?



Sənki "Sabah"ın oyunalarına göndərildi, hakimlərin qarşısında bir vəzifə kimini qoymular ki, çalışın Murad Musayevi coşaldır. O gün "Neftçi" ilə oyunda da Murad Musayevi qızımı vərəqə göstərdi. Bu bas, məşqçinin neçəni qızımı vərəqəsidi, bilmirəm, söylib.

Murat Musayev qısa bir zaman kəsiyində "Sabah" kimi möhtəşəm komanda yarada bilib. Hiss olunur ki, "Sabah" meydana top-top oynamaya deyil, futbol oynamaya çıxır. Düzdiir, Murad Musayev bir az çığlındı, bözon hakim sahvlərindən asobloş, tömənini saxlaya bilmir. Görüntür, hələ Azərbaycan çempionatında hakim sohvlorino uyğunlaşa bilmin. "Neftçi" ilə oyunda da öz nezərətini göstərməklər, birləşə qızımı vərəqə. Yeni növbəti oyunda komandasını yandıda o bilməyəcək, tribunalardan izleyəcək. "Sabah" kimi bir komanda formallaşdırıb. Murad Musayevə tömənlik olmayı, hakimlərə də ona qarşı bir az saygı göstirməyi arzulayıb.

Üğurlar, "Sabah"!

Yadına maraqlı bir hadisə düşdü. Avropanın hansısa güclü klublarının oyundan hakim hansısa bir oyuncuya qızımı vərəqə göstərmiş idi. Oyuncu da dərbət hakiminin elindən qızımı vərəqəni alıb. Oyuncu özünü özüne göstərdi.

Murat Musayevə məsləhət görürük ki, cibində ehtiyat bir qızımı vərəqə saxlasın, haqsızlıq edən hakimlərə göstərsin.

ÖLÜRÜK PANİKA SALMAQDAN ÖTRÜ

İrade Tuncay: "Ayaqqabı varınızda da yeqin Olmamış olmaz. Hər defea Androldən (zelzəle) xəbərdarlığı geləndə deyir ayaqqabınızı geyinin, sonra qapın.

Ən böyük Android, başqa böyük yox! Hər, ayaqqabı da böyük".

Mehriban Nağıyevanın irade xanımının statusuna şərh:

"Bizim qohumun ayaqqabı dükənə var. Deyir o vaxt zələzələ olanda dükəndə de ayaqqabı qalmayıb. Hami ayaqyazıla qəməndə deyə razməri uyğun geldi-gəlmədi alib geyindilər. Deyir man qaqçıq geləndə onlar mənənə sözər demisdilər. Hər defea atmaca atıldırlar ki, bir taqqılıya ne qacip geldiniz?"

Məqəmi yetişmişdi deyə onlara bir taqqılıya görə niye qadınlarla sorusub zarafatlaşdırıb. Onlardan bir çoxu üzr istədi. Dedi, düz deyirsən, Allah bize ibret dersi verdi".

Asim Turan: "Çox maraqlıdır niye qiyməti eşyalı alın-qaçın yox, məhz ayaqqabınızı geyin qaqçıq. Görünür ya qərbsayağı düşünür ki, qiyadı ne varsa bankdadı. Ya Azərbaycansayağı düşünür ki, parketin altındadı, sökməye dayemz..."



KREMLƏ SANCILMIŞ TÜRK BAYRAĞI

Bax:seh-4

İNSANLarda VAHİMƏ YARADAN SAYTLAR

Bəzi saytlar reytinq xatirinə an aşağı üsullara əl atırlar. Şərbətən, yalan xəbərlər, asassız ittihamlar yazırlar. Ve insanlarda xof, vahime yaratmaq üçün deridən-qabıdan çıxırlar.

Bu günlərdə saytların birində oxudum ki, dənizdə böğünlərinin çoxunu dağlıqlar qəsden boğub dənizdə basdırırlar, sonra da ölü sahiblərdən pul alıb çıxırlar.

Yadimdadi, 70-ci illərdə da bebe şəxsiyə yayılmışdı. Hüquq-mühafizə organları gecenin gündüzə qatıb bu məsələni araşdırırlar, əllərinə bir fakt keçmədi.

Böyükələr halları gölərlərde olur, Kür-də də olur, su kanallarında olur. Böyükələr tək səbəbi de ya üzəmeyi bilməməkdir, ya da serxəsəzliyətə suya girmekdi. Ve denizdə böğünləri, guya dağlıqların boğduğu adamları, evvəla, hemin dağlıqlar çıxarmır, Fövqələde Halların xilasidəcili çıxarır. Yazadən maraqların görünə hansısın böğünlərin sahibi hansısa xilasidəcili bir manat pul, ya bir stekan çay alımı? Qətiyyən yox. Nə qəder xilasidəcili öz canlarını da riskə ataraq her il nə qəder adamı böyükələrdən təsil edir.

Onların ezbə-əziziyətini heçə saymğınız cəhennəm, hələ bir şer de atrınsız. Və hem də yene deyirəm, insanlarda xof və vahimə yaradırsınız.

ARTIQ İKİNCİ AYDIR Kİ, QUBA RAYONUNDA İCRA HAKİMİYYƏTİ BAŞÇISI YOXDUR!

www.adalet.az

Hərbçilərimiz təlimlərə çağırılırlar?

Azərbaycanda ehtiyat olunan hərbçilər təlimlərə çağırılırlar. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılır.



Adəlet.az xəber verir ki, məsələ ilə bağlı Seferberlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətli İş ve Beynəlxalq Əlaqələrinin rəsisi Perviz Sədrəddinov açıqlama verib. Onun sözürlərinə görə, narahatlılığı heç bir esas yoxdur:

"Hərbi vəzifə və herbi xidmət haqqında" Azərbaycanın Qanunun müddədearına müvafiq olaraq hərbi vəzifələr ehitiyatlarda olduları dövrde hərbi təlim, hərbi yoxlama və xüsusi toplu-nüfuzlara çağınla bilerlər.

Bu kimi təlimlər ilə ərzində bir neçə dəfə teşkil oluna bilər. Ona görə de hər hansı bir narahatlılığı esas yoxdur.

DEYƏSEN, ARADAN CIRIRSİZ?

Allah Əjdər İbrahimova rehəmet eləsin, möhtəşəm "26-lar" filminde bəlsə bir yer var, ingilislər tacili Bakını tərk edir, bu vaxt baxır eşər onların qabığını kəsib əsəbi haldə deyir:

- Deyəsen, aradan cirrisz?

İndi dünən Ləçindəki serhd-keçid mənzəqəsindən Xankəndidə yaşayış, əslən erməni olan 60 Rusiya vətəndaşı Azərbaycan tərk edib, gedib Ermenistana.

Deyəsen, aradan cirrisz.

MƏNİM FÜZULİLİLƏRƏ NİYƏ PAXILLİĞİM TUTSUN Kİ?!

"Real" televiziyisində Füzuli şəhərinə Böyük qayğısının başlanması ilə bağlı müsahibə vermİŞ, sevincini dili getirmişəm. Füzuli və füzülillər haqqında an xoş sözər söyləmişəm. Füzuli rayonunun Azərbaycanın iqtisadiyyatında neçə böyük rol oynadığı haqqında danışmışam və onu da demmişəm, Füzuli Qarabağın strateji rayonlarından biridi. Və məhəbənə görə ilək aeroport Füzulidə tikildi.

Füzuli və füzülillər haqqında dediyim bu xoş sözər hamısı qalib bir kənarda, orada zarafatla "füzülillərlərə paxilliğim tutur" deməyim bozı füzülillərin xətrinə deyib.

Məni tanınanlar çox gözəl bilir ki, mən paxıl adam deyiləm. Əliaqlı, ürəyicəyi bir yazardı, qapım da hamının üzünə açıqdır. Qapıdan içeri giren heç bir adamı da nəmidir geri qaytmamışam.

Füzuli de menimdi, Kəlbəcər de, Ləçən de, Ağcabədi de, Tərtər de, Ağdam da, Qazax da, Lənkəran da - bütün Azərbaycan. Və ən böyük azarlıcların biri ağdamlıların Ağdama qayıtmadı. İnşallah, gelen il bu günü görəcəyik. Paxilliş sözünün de bu mənəda zəratatla işlətməm.

Əger menim bu sözündən kimse incibib, üzr istəməyə hazırlam.

STALİNİN BAĞLAYA BİLMƏDİYİ JURNALI MARK BİR ANDA BAĞLADA BİLƏR

Sosial şəbəkələrdə tez-tez oxuyur ki, kiminə hansısa bir yazuş Markın xoşuna gelmediyinə görə onun sehifəsini bağlayır. Xüsüsələr de ermənilərin eleyhinə hər hansı bir xoşagelməz və ya təqnidilər statuslarını sehifələrini Mark həmin andacaq qapadır. Markın ermənilərə sevgisi hardan doğur xəbərim yoxdur, heç menim üçün maraqlı da deyil.

Mirzə Cəlli "Molla Nəsrəddin"de Iran şahının karikatürəsi təqnidilər statuslarını sehifələrini dərc edir. İran şahı da götürüb Staline məktub yazır ki, bəs Bakıda çıxan bir jurnalda məni tehdid edir. Həmin dövrde de Azərbaycana Ruhulla Axundov rəhbərlik edibmiş, Stalin Ruhulla Axundova məktub yazır ki, o jurnalı qapadı.

Ruhulla Axundova Stalinə, dönyanın bir nömrəli despotuna, kəsdiyi başa sorğu olmayan Staline bəlsə bir cavab məktubu göndərir: "O jurnal bir kişinə şəxsi jurnalı, men o kişiye söz deyiblər".

Amma Mark bir kişinə yox ey, min kişinə sehifəsini birçərənən bağladı. Nəcə ki, vaxtı APƏ kimini tanınan, sevilən bir agentliyi birçərənən dordur, bütün arxivlərini de mehv edədi.

İndi despot kimdi? Adam yəzməqə qorxur ey, deyirəm bir-bizim saatı da bağladılar. Saati bağlamağına bağlaya bilər, amma qəzeti bağlamağa gücü çatmaz.

Aqil Abbas
aqilabbas@rambler.ru

FUTBOLÇU



ALVERÇİLƏRİ

Bir futbol alverçiləri var, bunlar oyularını alırlar-satırlar, özü də bütün dünyada. Təbii ki, Azərbaycan da dünyannın bir parçasıdır. Çox nadir hallarda üstü açılır.

Bir də var futbolçu alverçiləri. Ağdamda Arif Zohrabov adında bir ziyanlı vardi, zarafat etməyi də sevərdi. Bəzən ironiya ilə dəndirdi. Bir Yusif Əşməzdən vərdi, o da çox ziyanlı bir adam idı, Azərbaycanın onşur sair və yaçıcları ilə dost idi, bununla da faxr edirdi. Uzun illər prokuror işləndi, yaşa-nanдан sonra şəhərdəki muzey direktor qoyulmuşdur. O da kəlbəcərli Samil Əsgərov kimi dişliyə-dur-nagıyla kəndkənd, ev-əv gəzib qədim və tarixi əşyaları toplayıb gözlə bir muzey yaratmışdır.

Bir dənə Arif Zohrabov Yusif müslümən surədi, muzeyin tərifini bilişən? Yusif müslümən də ironiya ilə dedi ki, son savadlı adamsan, de, bəz də bilək.

Bax:seh-2

GÜNCƏİN LƏTİFƏSİ

AZƏRBAYCANLI NİYƏ ERMƏNI OLMAQ İSTƏMƏDİ?

Oğlan:

- İncil Qurandan irəlidir.

- İsa peygamber Möhəmməd peygamberdən yaxşı peygamberdir.

- İsa peygamber Möhəmməd peygamberdən yaxşı peygamberdir.

Ermenilər:

- Bizi dediyimiz təkrar elə, və salam.

- Erm



Səxavət Məmməd

Qarabağdan köç

Hərbi əməliyyatlar harada keçirilə bilər?

Qarabağda garginlik elə bir haddə çatıb ki, hər an hərbi əməliyyatlar başasına, təcəüb etmek olmaz.

İşte Rusiya sülhəmərlərinin müvəqqəti nezareti altındakı arazilərdən, isterse də, şərti serhad istiqamətində hər gün atəşkəs pozulur, texbiratlar baş verir. Danışıncların tam dayandırımı və texbiratların artlığı nəzərəalsaq, genişməyəsi mühərbi olmasa da, lokal toqquşmaların, müəyyən istiqamətində hərbi əməliyyatın keçiriləcəyini müşahidə edə biliçik.

Qarabağın daxilində də vəziyyət gərgindir. Son informasiyalar o yöndəndə ki, Rusiya pasportu olan ermənilərə ərzindən tərk edirlər. Bunu iki cür başa düşmək olar. Birinci, Rusiya pasportu olan ermənilər artıq burada yaşamaqın mümkün olduğunu anlıyvər və öz dövlətindən çıxmalar üçün tələbləri irəli sürür. İkinci variant isə, Rusiya regionda yeni mühərbi, hərbi əməliyyatlar ehtimalını nəzərə alaraq, vətəndaşlarını arazidən çıxır. Nədənse ikinci variant daha real görünür.

Artıq neçən dəfədir ki, Rusiya sülhəmərlərinin müvəqqəti nezareti altındakı arazilərdən mülik aviasiyaya radiomaneer tətbiq olunub. Bu vəsaitlərin ermənilərə aid olmağı şübhəlidir. İddia olunur ki, həmin vəsaitlər məhz ruslara məxsusdur. Azərbaycan Qarabağda "humanitar böhran"ının aradan qaldırılmış üçün Ağdam-Xankendi yolunu təklif etmişdi. Bundan elərə rəsmi Xalqı xaricin gelen humanitar yardım üçün isə Füzülə hava limanını təklif edir. Ağdam-Xankendi yoluñdan yardımçı keçmənesi üçün separatçı rejim yolları bloklayıb. Mülik aviasiyaya radiomaneer tətbiq edərək həmin yolu da bloklayıb. Məsələ bununla da bitir. Erməni tərəfi radiomaneer tətbiq etmək Füzülə hava limanını, dolayısıyla da Qarabağda Azərbaycan tərəfindən istifadəcəyi hava limanlarını etibarlısanlıdır. Bu təkcə mülik aviasiyani hədef almışdır. Dolayısıyla bu cür addımın Azərbaycanın hava məkanını etibarsızlaşdırmaq heş-sablanıb.

Azərbaycan tərəfi hər dəfə bu cür hadisədən sonra Rusiya sülhəmərlərinə müraciət edir. Məsələ ondadır ki, Rusiya tərəfi bunun nekin qarşısını alır, həc cavab vermir. Belə məqəmət Azərbaycan tərəfinin üzərindən düşən isə həmin radiomaneeslər tərəfindən qurğuların yerini daqiq müəyyən edib, sıradan çıxmaqdır.

Rəsmi Bakı dəfələrə xəbərdarlıq edib. Addım atmağı onu deməye asas verir ki, həmin vəsaitlər ermənilərə yox, ele rüslər məxsusdur.

Danışınclar prosesi nece bərpa oluna bilər?

Mühərbiyəndən sonra dövrə baxanda görürük ki, danışınclar dənərənən və garginlik pikk həddə çatmaq yaxınlaşanda, mütləq şəkildə Azərbaycan tərəfi bir əməliyyat həyata keçirib, ardınca danışınclar prosesində canlananın baş verib. Həzirdə vəziyyət yenidir. Ona görə da, keçirilecek bir əməliyyat danışınclar prosesini canlandıracıq. Azərbaycan tərəfinin istifadəcisi keçirməsi üçün bəzi istiqamətləri var. Bunları hem Qarabağ, hem de şərti sərhəddə müm-kündür.

Xəlfli yolu həmin istiqamətlərdən biridir. Cənubi yolu Azərbaycanın sözünə eş mənasında narahat edir. Müdafiə nazirliyindən demək olar ki, hər heftə Xəlfli yoluñdan Rusiya sülhəmərlərinin müşayiəti ilə separatçılara silah daşınması barədə video material yayımlayıb. Bu o deməkdir ki, Azərbaycanın hərbi tətbiqindən bir Xəlfli yolu və ə istiqamətdəki yüksəkliklərdir. Diger istiqamət isə Ağdere-Kəlbəcər yoluñdan. Düzəndə, bu istiqamətə hansısa texbiratlar baş vermir, ancədə Ağdere-Kəlbəcər yolu Azərbaycan üçün son dərəce vacibdir. Cənubi qış aylarında Kəlbəcəre hərəkət son dərəce çatın olur. Diger istiqamət isə atəşkesin intensiv pozulduğu Zod və etraf arazilərdər. Azərbaycan tərəfi həmin istiqaməti de hədef adətələr.

Hesab edirəm ki, bu məntiqli yanaşma olacaq. Azərbaycanın Qarabağda antiteror əməliyyatları keçirməsi gözlenənən olsada, bu bir qədər çatın görünür. Cənubi müeyyən risklər mövcuddur. Separatçı rejim Azərbaycan tərəfinin istenilen irəliləməsini dünyaya soyqırımı, deportasiya kimi teqdim edəcək. "Humanitar böhranın" BMT-də müzakirəsinə nail olan tərəf hansısa mülkünin özümünü nece manipulyasiya edəcək təsəvvür etmək elə de çatın deyil.

Sühlə iki tərəfin ortaq qarşısı olmadığı kimi, hərbi də iki tərəfin qarşısı olmur. Mütləq şəkildə regiondakı və beynəlxalq güclərlə uzaşma vacibdir...

Eminqey

Cinayəti təbliğ edirik

Statistikaya baxıram.

2017-ci ilde 26 113 cinayet;
2018-ci ilde 26 381 cinayet;
2019-ci ilde 26 672 cinayet;
2020-ci ilde 26 004 cinayet;
2021-ci ilde 31 131 cinayet;

2022-ci ilde 36 494 cinayet hadisəsi baş verib.
Bəs heç düsüñürümüz kiu, bu cinayet hadisələrinin arşasında ferd olaraq hər birimizin emayı var?

Cinayati hər növ təbliğ edirik.

Birincə "namus" adı qoyub bərəat verirk, birinə "şərəf", birinə...

Bu azmiz kimi cinayeti təbliğ edirik.

Kütəsi en geniş olan meyxana məcəlisindən "türme", "oğru", "vərzəzək" ideyalarını azmə təbliğ edirik, azmə alıqəşləyir?

N qədər bu məvzuda "mahnilar" var.

Hərə gedirik bu artıma?

Mənəcə ciddi düşünmek lazımdır.

**Türkiyənin Al-ye üzvlük prosesindən
siyasi material kimi istifadə olunur**

Türkiyənin Avropa ittifaqına üzvlük prosesindən siyasi material kimi istifadə olunur.

Aidalet.az-in məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Bolqaristandan XİN rəhbəri Mariya Gabriel-ə keçirdiyi mətbuat konfransında deyib.

"Türkiyənin Al-ye üzvlük prosesinə rasionəl deyil, siyasi nöqtəyi-nezərdən baxılır. Avropa ittifaqı sert reffərlərinə yenidən nəzərdən keçirməlidir", - deyər o vurğulayıb.

Qeyd edək ki, dahi önce Türkiyə Prezidenti Recep Tayyib Erdoğanın İsvəçen NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa ittifaqına üz olmasına lazım olduğunu bildirmişdi.

4



ƏDALƏT •

25 avqust 2023-cü il

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

www.edalat.az

<p

Azerbaycan-Özbekistan

Xalqlarının kökü birdir,
Canı birdir, qanı birdir,
Dini birdir, dili birdir,
Türkün qədim diyarısan,
Azerbaycan-Özbekistan.
İgidilərin, ərenlərin
Qan təkərək qoruduğu
Doğma eli, obasian,
Qəhrəmanlıq dastanısan,
Azerbaycan-Özbekistan.

Qardaşlıq şəhərləri,
Çox qədimdir tarixləri,
Heyran edən hər bir kəsi.
Elm, sənət dühəsian,
Azerbaycan-Özbekistan.
Nizamınin, Nəvənin
İnsanlıq işqi saçan
Oxumusun "Xəmsə"sin.
Mədəniyyətər tacisan,
Azerbaycan-Özbekistan.
Bərəketli torpaqları
Ürək açar hər bir anı,
Mehribanlır insanları,
Hər birinə canım qurban,
Azerbaycan-Özbekistan.

Milli rəqsler ayaqlarını
eyərək oynanılmaz

Murad Arif usaq
rəqs müəllimlərini
qınatı.

Adəlet.az-in me-
lumatına görə, mü-
ğənni rəqs müəllim-
lərinə təqib edib.
O, rəqsleriminin
düzgün öyrədilmə-
məsəlinə diqqət çə-
kib.

"Instaqramda te-
tko da çox bərbəd, nataşar, əyilə-büküle, ayaqları-
ni eyri ataraq oynayan qəqaşlar, məşğelər yara-
dırı... Görürüm ki, məşğelər onlara bala-
larımı, qız uşaqları da daxıl, bələcə cırkıq "qe-
dəşvarı" rəqsler edir. Biri də demir ki, "ay balı
milli rəqsələr beley ayaqlarını eyri qoyaraq oyanı-
maz..." Qız uşaqları heç belə oynamaz! İyəncidir... Nə "müəllimi" qanır, nə də valideyni".

Aktrisa Oksana
Rəsulovanı şillələdi

Rəqqasə-akt-
risa Oksana Rə-
sulovanın pay-
laşımı sosial şe-
bəkərdə maraqı
qarışınab.

Adəlet.az xe-
ber verir ki, se-
nətçi Əmekdar
artist Mehriban
Xanlarovanın ona
şillə vurməsi eks olunan video paylaşılıb. Oksana-
nın qeyd etməsindən sonra videonun yönü cəkildiyi
"Sara" serialından bir parçaya olduğu məlum
olub. "Ölünç yüngül olsun, Mehriban xanım. Hər
dəfə seriallarda sizinle oynanıdaya bür "heyata"
qayıdırı" deyə, Oksana paylaşımında yazıb.
Qeyd edək ki, "Sara" serialı yeni mövsümdən
"ARB TV"de yayımlanacaq.

Nura Suriyə "mason"
deyən şəxs tapıldı

"Haqqında fa-
cebook-da status
yazan şəxs bar-
sında Daxili İşlər
Nazirliyinə yazdı-
ğım şikayət bə-
xıldı, şəxs müəy-
yen olunub tapıldı-
la, haqqında qan-
ıclar. Daxili İşlər
Şəhərinə yazın-
mınatdarlığı bildirəm. Taşqıñır edir".

Adəlet.az xəber verir ki, bu sözü müğənni
Nura Suri söyleyiş. O, haqqında təhəqiqiyanın
inşanları mübarizə aparanıq vurğulayıb.

Status ve şəhərlərdə insanları təhəqiqiyanın
nezərinə! Klaviatura araxsında evinidən inşanları
təhəqiqiyanın, hədə-qorxu gələnlər, bir
gün qapınız döyülcək və qanun qarşısında cavab
verəcəksiniz".

Qeyd edək ki, feysbuk istifadəçilərindən biri
onun paylaşımlarından birinə "niye sizin fotolar-
nida tekzən mason mesajı var?" rəyi yazımişdi.

Emin

İzleyici aktyoru təqib etdi



Aktor Kamran
Ağabələyevin şeir
sesləndirməyi ins-
tagram hesabında iz-
leyiciləri tərəfindən
xos qarşılıqları.

"Seir yeme yaman gü-
ne qoyrusun canım üçün. Ne incəsənət
adəmiyam, no də aktör-
yox. Ki size paxılıq
edim. Həqiqət budur!"

Şeir deyə bilmirsiniz! Adəlet.az xəber verir ki, bu
sözələri izleyicisi aktyoru ünvanlıb. Izleyicisinin
keskin rəyini olduqca sebələr cavab verin K. Ağabələyev
fikrini bələ ifade edib:

"Bey, mənim şeir demək kimi bər iddəm yox-
dur. Deye bilmirəm, deye bilmirəm."

Əntiqə

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:
İradə TUNCAY

Firuz Səxavət: «Təbii ki, orda məndən

hamı razi qala bilməyəcək, amma...»

Xəbər verdiyimiz kimə Əmək-
dar artist Firuz Səxavətin doğum
günüdür. Müşəm ifaçısının 51 ya-
şı tamam.

Adəlet.az-in eməkdaşı Firuz Sə-
xavətin eləqə saxlayıv və doğum gü-
nүüyle bağlı təssərütərələrini öyrənib:

"Təbrikin üçün çox sağ olun.
Doğum gününə Bakıda dostlara
birlikdə qeyd edəcəm. Axşam şəhə-
re gəlmisəm".

Xanəndə direktor teyin olunduğu
Ağdam Məsiq kollecinin fəaliyyətin-
den: "Ağdam Məsiq kollecinde təbii
ki, vəzifəyət yaxşı deyil və addımlar

atılır ki, yaxşı olsun. İnşallah çalış-
ağlığ yaxşı olsun. Təbii ki, orda
məndən hamı razi qala bilməyəcək,
amma oranı düzəltməyin bir yolu var
və o da Təhsil Nazirliyinin təsdiq et-
diyi dərs saatları üzərində işləmə-
dir. Çalışıcağı kimi, qanunda necədir
o cür də olsun".

F.Səxavət Ağdam rayonuna ged-
diş-gəlşə tam birpa olunandan son-
ra qardaş, müşəm ifaçısı Səxavət
Məmmədovun məzarını təmir ede-
cəklərini bildirib:

"Ağdam Məsiq kollecinde təbii
ki, icazəylərdir. Ora getmek-qayıtmış
fürsət icazə almaq lazımdır. Orda iş-



müəllimin məzarının təmiri də biz
ora qayıtdıqdan sonra baş tutacaq".

F.Səxavət hər yaşın insan üçün
bir təcrübə olduğunu bildirib:

"Əlli bir yaşın tamam olur. Düşü-
nürüm ki, hər yaş insan üçün bir təc-
rübədir.

Təbii ki, insan nəsə öyrənir. Bu
da təbiətin qanunudur. Amma ömrər
gün gedir, orda xoş və acı xatirələr
də olur.

Hər kəs həyatı bir cüra düşünür.
Amma mən elə hesab edirim ki, hər
yaşın öz ləzziliyi, hələ, hərəkət daire-
si var"-deyə xanəndə bildirib.

Vasif Əlhüseyn



Kəmaləddin Qədim

Xəstəxana axşamları...
Yene cansıxicı...
Neçə gündü fərqline varmadığım
divardı yazı:
050 463 02 64-berber- usta nömrəsi.
Pəncərələr boyanıram
dişində qara rəngli
meyid daşıyan xidmeti maşın -
üstə nömrəsi.
Palatamlı üzbeək həkim odasında
Bir az öncə
üzürtüllü aparılan
bir xəstənin
son ölüm kağızları qollanır...
Koridorlarda
gözərlər nömrələrini gəzir
mürdəşirin, molların...

BİZİ BİRİ-BİRİMİZDƏN
UTANDIRANLAR UTANSIN

Neçə gündü başıma dolanın tibb bacısı.
Nə san umduğundan utan,
Nə da men nasa yapmadığımızdan.
"Allah şəfa versin" deyib keç
gülümseyərek.
Mən "şag ol" deyib gülməsib
durdumqəmkən.
Gülümseyək, yola verak bir-birimizi,
itməyek bu şən...
Qoy bizi biri-birimizdən utandıranlar
utansın...

ƏN SAKIT, ƏN SƏSSİZ,
ƏN GÖZƏL XƏSTƏ MƏNƏM

Bu xəstəxananın bu mərtəbəsində
Ən sakit, ən səssiz,
ən gözəl xəstə mənəm.
Gələn-dən dəst-tanış da
rəngimə, rufuma baxıb
qıymırlar ki söyləsinsən xəstə mənə.

DAHA BİR XƏSTƏXANA
GECƏSİ

Daha bir xəstəxana gecəsi...
Yene həzər dənə səssizlik aşırı-daşır.
Koridorlarda təkəməyək xəstələr
gəzib-ləşir; mesum-mesum baxışda,
yazıçı-yazıcı sıfıldır.
Bir da tibb bacısı ağa xələdet.
Neçə gündü üreyim od tutub yanır,
Bağrım başı şəşə çöklük burda.
Özüm getmek istəmişim bir ömür boyu
Yuxularım erşə çəkilib burda...

BİR ÜMİDDƏN ASMIŞAM
ÖZÜMÜ

Nə varsa asılıdı bə odada,
Hərə bir şəydən asılı;

Dağ boyda bər adan bürəkden.

İçərinin dərman qoxulu ağır havası
çöldəki kükəndə...

Basçumdaqı asılıdan
içi maye dolu şüşə qab,

sistem şlanqları sallana qalıb,

Divardakı asılıqdan paltarlarım.

Bu gün da bər keçdi,

Görən nolacaq yarın?.

Bələcə mən də bù ümidişən
asılışam özümü.

"XƏSTƏXANA ŞEİRLƏRİ" silsiləsindən

XƏSTƏNİN GÖZLƏRİ

Bir az solğun, bir az qəmli
Yaz buludu kimi dopdolu, nəmli.
Sakitliyi-sükütnən səssizliyindən öte,
Yorğunluq dəha betər.

Arzuları, istekləri gizlin
sevgi məktubları kimi örtülü, bükülü.

Gələr, qayıtmاق İsləm bəzən,

Cəkirən, nəfəsim çıxmır.

Çıxmır, yenə səsim çıxmır...

Gözəl olmaması bər qədər heç vaxt,

Üzümcə-gözüme baxan karixir.

Çəkirələr, şəklim də çox gözəl çıxır.

Ağrılardım, acılarım kimi bilir

nəcəni ili çıxacaq.

Bu xəstəxananın bu mərtəbəsində

Ən sakit, ən səssiz,

ən gözəl xəstə mənəm.

Olsəm, məndən çox gözəl ölü

çıxacaq...

BURDA HƏR ŞƏY VAXTINANDI

Burda hər şəy vaxtindən...

Keçib getmək bilməsə də vaxt andır.

Vurulacaq lynnin,

qosulacaq sistemin vaxtı var.

Onsuz da bol-bol vaxt var xəstənin,

vaxtı var...

Biri gəlib yeməyin vaxtını yadına salır,

Bırısı da içəcəyin dərmanları.

Dünen, bu gün nə vərdiça

tekrar olacaq yarın...

Bir özəg adı var burda vaxtin,

bir özəg dadi.

Burda hər şəy yalnız və yalnız

Getməyin vaxtı olduğunu xatırladır...

KİM VAR, KİM YOX
ÜRƏYİMDƏ...

Kardioloq dostum Sultan həkimə

Bir tərəfi, bir üzü var,

Künc yox, tın yox üreyimdə.

Baxma belə ağrısı bol,

Azca kin yox üreyimdə.

Eh, nədi ki, canı qandı,

Canı yandı, qanı yandı.

Tez qırılan, tez sinanı,

Kök yox, him yox üreyimdə...

Yaxşı-yaxşı bax, pərdə var,

Hadğan gə